

872  
872

# BAHAR SONAM



## SAHİBSİZLİK

FEBRUARY 25–26, 1992.

ARMENIAN ARMED FORCES BACKED BY SUB-UNITS OF CIS ARMY (INFANTRY GUARDS REGIMENT № 366) DESTROYED THE AZERBAIJAN TOWN OF KHODJALY. THE RESIDENTS OF THE TOWN WERE BEING RUN DOWN BY MOTORIZED INFANTRY VEHICLES AND ARMED PERSONNEL CARRIERS; OLD-AGE PEOPLE, WOMEN AND CHILDREN WERE BEING FIRED POINT-BLANK; THE INJURED WERE SCALPED, THEIR TOE-NAILS WERE PULLED OUT. ARMENIANS WERE PIERCING DEAD-BODIES' EYES, THEY WERE CUTTING OFF THEIR EARS. THESE POOR PEOPLE WERE GUILTY OF ONE THING — THEY WERE AZERBAIJANIS.



S72 | 90796  
S72 Sonam B.  
Lahibsimlik  
04 80004

90796

2005 Forest



АЗӘРБАЙЧАН - РУСИЯ  
БАНАР СОНAM

F. Köçərli adına  
Azərbaycan Dövlət Uşaq  
KİTABXANASI  
INV. № 90796

МƏCBURI NÜŞXƏ

Az2  
S72

Az2

Rəyçi: Əlibala Hacızadə  
Redaktor: Bahar Sonam  
Rəssam: Bahar Sonam

**Sahibsizlik.** Bahar Sonam. Bakı – Qanun – 2004, 52 s.

Bahar Sonamın, «Sahibsizlik» adlı bədii-sənədli hekayələr toplusu, onun Azərbaycanın Qarabağ və digər ağrılara həsr etdiyi silsilə nəşrlərindən dördüncüsüdür.

Kitab ümumi oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

0503020907-054

Q----- 04-054  
AB 022051

Az2  
© Qanun 2004  
© Bahar Sonam

**BAHAR SONAM**

# **SAHİBSİZLİK**

*(Azərbaycanlıların soyqırımına – Qarabağ müharibəsinə həsr olunmuş sənədli-bədii materiallar silsiləsindən)*

**Bakı – Qanun – 2004**

## AZƏRBAYCANIM...

Dərdimin içində dərd olmusan Sən...  
Rüzgarın möhnəti necə ağırmış?!  
Göz yaşam içində boğulmuşam mən...  
Ələmim başıma gecə yağırmış...

Dərdimlə bu dərdi nə edim canım –  
Dərdimin dərd yükü Azərbaycanım?!

Könlümün içində ağlaram Sənə  
Qoymaram ocağın lap tamam sönə.  
Zinətim yoxumdur, bil, Səndən önə...  
Gələrmi o şirin çağların yenə?..

Həsrətin bu dərdin nə edim canım –  
Dərdimin dərd yükü Azərbaycanım?!

Zahirim bir dünya aydın şəfəqsə,  
Daxilim al qanlı acı kədərdi...  
Bu saysız insanlar duyurmu nəsə –  
İçimdən-içimi üzən bu dərdi?

Ömrümün bu dərdin nə edim canım –  
Dərdimin dərd yükü Azərbaycanım?!

## Xronikal şərh

**Bahar Sonamin** "Sahibsizlik" adlı dördüncü silsilə buraxılışı - Qarabağ torpaqlarını işgal edib, əhalisini amansız soyqırımına məruz qoyan təcavüzkar Ermənistanın törətdiyi - əsre sığışmayan cinayətkar əməllərini açıqlayan bədii-sənədli materiallar toplusudur.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə - yandırılıb izi büsbütün dünya xəritəsindən silinmək təhlükəsi sırasında qalaraq, dəli harayı ilə bütün bəşəri silkələyən Xocalı faciəsi, ön planda diqqətə ox kimi sancılaraq, kamil insan düşüncəsinə mat qoyur. Bu müdhiş taleyin ürkəparçalayan fəryadını ardı-arası kəsilməyən telefonoqrammalar, "şahin uçarlı" ratsiyalar nəfəs belə dərmədən Azərbaycanın sabiq hökumət dairələrinə çatdırırıdı. Lakin...

**Dünya eşitdi! Onlar isə...**

Yalnız "onlar eşitmədi". Sözün əsl mənasında "daxili düşmən" üçün Xocalı müqəddərəti əsas maraq obyekti deyildi. Cənki, düşmən... düşməndir!!! Onların növünü yalnız bir keyfiyyət fərqləndirir: gizli-açıq. Açıq düşmənin heç bir qorxusu yoxdur. Ən dəhşətli - gizli, məkrli düşməndir. Və əfsuslar olsun ki, bəzən "Palidin zahiri görkəminə aldanıb onun bağlı içində güclü post qurub ətrafa dəhşətlər doğuran ölüm, didərginlik, şəhidlik, əlillik kimi vahiməli yanğılar saçan - sərvət, altın düşkünü "qurd"ları görə bilmirik. Məhz, belə yaramaz varlıqların hesabına görə də baş alıb gedən sahibsizlik səbəbindən xalqın həyatında dəhşətli faciələr - qarşısı alınmaz bir tufana, burulğana çevrilir. "Oyunun" finalında isə xalq kürsüsündə verilən suallara dəqiq, mətiqli cavablar tapılmır ki... tapılmır!!!

**"Kimdir müqəssir?" - bu mövzu da Azərbaycan üçün daha ağrılı, daha dəhşətli bir yaradır. Əbədi!..**

Özünə daha firavan həyat qurmaq üçün slavyan torpaqlarına üz tutan azərbaycanlı oğullarının nəinki milyoner, hətta milyarder zirvəsinə çatdıqları zaman keçidində qəfil, ya tədriçən üzləşdikləri ağla sığmaz faciələr - ümumilikdə bütün qurbət elli azərbaycanlıların qərib həyat yaşantılarına güclü təsir edir. **Çünki, hamını - doğma Vətəndə - Azərbaycanda ANA, BACI və digər əzizləri gözləyir. Gözləyir... Dəli-divanə kimi!!!**

Qurbət elli azərbaycanlıların acılı-şirinli taleyi bənzərsiz - büsbütün ağrılı yaradıcılığı boyu ana xətt təşkil edən müəllifin qeyri-adi yanar bir dillə etdiyi bu zəhər dadlı "nağıł" nəinki bir ailənin, nəslin, ümumiyyətlə bütün Azərbaycan xalqı üçün əbədi bir sızılıtı, göynək bir şərqidir.

Mən, gənc oxucular və tamaşaçı ilgimində öz dəsti - xətti ilə seçilən məşhur bir yazıçı kimi, hökmdar zamanın heyrətamız yetişdirdiyi **Bahar Sonam** adlı əsl yazıçı qızımı ağrılı taleyində ən dəyərli qələbələr - şöhrət arzu edirəm!

*Əlibala Hacizadə  
10.III.2001 - Bakı*

## Sahibsizliyin acı nəticəsi

Məkrli erməni irticaçı qruplaşmaları sadiq müttəfiqləri Rus imperiyasının 366-cı moto-atıcı alayı ilə birgə, azığın düşmən xofundan sək-səkəli qış gecələri keçirən Xocalı əhalisinin başının üstünü kabus kimi alanda Elman Məmmədovun dəhşətlər içində cirpınan harayı bütün Azərbaycan hökumətini bürümüşdür... Dəhşət!!! Sanki Azərbaycanın güc nazirlikləri kar, kor xəstəliyinə tutulmuşdular... bilmək olmurdu – niyə görə?..

Rəsmi dairələrin vəzifə, yağlı tikə iddiyalı çirkin ehtiraslarının ağır nəticəsi olan zülmətin qan burulğanında 2,5 min Xocalı sakinləri boğularaq zərrə imdad harayında idilər. Təssüflər olsun ki, sanki, bu məsum körpə harayına "hökumətəm" deyib aslan kimi bar-bar bağırın əqidəsizlər yetmədi!!!

Kerkicahan, Quşçular, Meşəli, Malibəyli, Qarabağlı, Tuğ kəndlərinin sakinlərinin başına gətirilən faciələr Xocalı üçün də labüb idi. Bu dəhşətlərin tükürpədici xofunu Elman Məmmədov aydın hiss edirdi. Məhz buna görə, heç olmasa körpələrin, qadınların, qocaların, yaralıların əvvəlcədən çıxarılmasını təklif etmişdi.

1991-ci ilin noyabrından erməni qəsbkarları tərəfindən yol bağlı idi. Xocalıya mülkü vertalyot yanvarın 18-də uçu. Axırıncı hərbi vertalyot fevralın 13-də gəlmişdi. Bunlar labüb faciənin qarşısında bir damla idi...

Elman Məmmədov ratsiya ilə ardi-arası kəsilmədən Ağdam'a, Bakıya zəng vurub təcili olaraq vertalyot göndərmələrini tələb edirdi.

Şəhərdə işıqlar və qaz çoxdan kəsilmişdi. Açıq, səfalət öz hökümünü sürməkdə idi. Fevral ayının 23-də hər ailəyə bir-iki kiloqram un paylanırdı ki, camaat ac qalmasın. Fevralın 24-də E.Məmmədov Ağdamə təlimat verib bildirmişdi ki, erməni qruplaşmaları Xocalıya qarşı qəti hücumu tam hazırlılar. Qadınları, uşaqları, qocaları, şikətləri, ümumiyyətlə camaatın çağırılmasına

təcili köməyin göndərilməsi lazımlı idi. Hava, su kimi... Bu, təxirəsalınmaz, qeyri-adi müqəddəs bir ehtiyac olmuşdu.

"Heç olmasa Xocalıya koridor açın!!!" – Büsbütün Xocalı sakinlərinin ürək parçalayan imdadını ifadə edən Elman Məmmədovun harayını eşidən olmadı!..

88-ci ilin fevral burulğanlarından üzü bəri camaatı küçələrə çıxaran, zülmət gecələrin ay işığında romantik azadlıq, müstəqllik xülyaları ilə meydanlar sulayan, noyabrın 4-nə keçən gecəyə kimi 20 günə yaxın aramsız püskürən, dalgalanan nümayişlərdə, möhtəşəm mitinqlərdə köpüklənə-köpüklənə, daşa-daşa dağ, qaya sahili bilinməyən alovlu nitqlər, mühazi-rələr guruldayaraq nəhayət hakimiyyət kürsüsünün rəhbər tacını əldə edən "inqilabçı natiqlər" hansı fahişənin ağuşunda uyuyurdular??? Məsum insanların ata-baba məbədlərinin axı nə idi günahı? Nə??? Axı, əsrlərdən bəri - iptidai icma quru-luşu dövründən üzü bəri sadə insanlar zəhmətkeş, əzablı tale-dən başqa bir gün görməyiblər!!!

Kim bu milləti ağ günə çıxarıb, kim??? Həmişə özü-öz zəhməti ilə özünə rahat gün ağlayıb - çalışıb, qurub... Qurdugu da... yenə xəyanətkarın, zalimin əli ilə talan, viran edilib!!!

Qoy, səyyar fahişələrdən doğulub kimlərin belindən gəldiklərini qanmayan əxlaqsız, pozğun hökumət sahibləri sevin-sinlər bu müdhiş hesabat qarşısında:

Elman Məmmədov:

– "Hələlik 500-dən artıq meyidimiz basdırılıb. Bu günə qədər də Xocalının özündəki və meşələrdəki cəsədlərimiz durur. Onları götürmək mümkün olmadı. Xocalı gözəl, füsun-kar şəhər idi. Oraya ilk dəfə 119 nəfər, hazırda isə 5 min qaç-qın gəlmişdi.

... Yüzlərlə uşaq həlak oldu, 5 yaşlı uşaqın qulağı kəsildik-dən sonra 8 gullə vurublar... Erməni, rus qəsəbkərələrinin ürəyi soyumadığı üçün cəsədi soyumayan uşağı vəhşicəsinə tapda-layıb keçiblər. 3 yaşlı uşağı al qanına qəltən ediblər. Yaş ya-

rımlıq uşaqın başına necə gullə atıblarsa, körpənin beyni ana-sının üzünə dağılıb. Saysız-hesabsız analar kürəyində uşaq ilə birgə gullələniblər...

Çox əzablı işgəncələr, ağlaşılmaz dəhşətli oyunlar gətiri-lib Xocalı sakinlərinin başlarına..."

... Siz deyin, çirkin ehtirashlı hökumət rəhbərlərinin başı pozuqluqları ucbatından törətdikləri bu vəhşiliklərin əsrə siğmayan qan burulğanlı faciəsini Allah götürəcəkmi??? Cavab verin!!!

Yox!.. Yox!!!

Tanrı götürməyəcək! Heç bir vaxt!!! Hakimiyyəti zor gücü ilə – Kaşpirovski əməliyyatı ilə ələ alıb, gizli, çirkin şəxsi niyyətlərini pərdələyən gözqamaşdırıcı reklamlar ilə Tanrıının əxlaq, haqq-ədalət müqəddiməsi – müqəddəs Quranına and içib onun möhrünə sahib çıxanlar heç bir vaxt xeyir tapmayacaqlar! Heç bir vaxt! Qisas qiyamətə qalmaz deyiblər! Bunun bu mərhələlərdə keçən ömründə nə isə mütləq baş verir: Üç gün, ya yeddi gün, ya da qırx gün müddətində. Bu vaxtlarda da bilinməzsə, yeddi ilin sonuncu zamanı – qiyamət haqq-hesab müddətidir. İnsan-lara etdikləri zülmün cəzasını sağ ikən almayıacaqlarsa, qəbrləri mütləq alacaq! Mütləq!!!

Xocalının işgalinə bir neçə ay qalmış İcra Hakimiyyəti Başçısı Elman Məmmədovun, rayon prokuroru Atakişi Atakişiyevin Azərbaycan hökumətinə vurduqları teleqramlar, et-dikləri saysız-hesabsız müraciətlər cavabsız qalmışdı. Yalançı, aldadıcı vədlər verilmişdi. Nəticədə isə rus-erməni qəsəb-karları tərəfindən törədilmiş əsrin faciəsindən "Qan gölmə-çələri..." adlı tarixin qanlı bir səlnaməsi yarandı. (P.S. Bahar Sonam)

## Yoxa çıxmış telefonoqramma

1992-ci il fevral ayının 24-ü idi. İşgal bölgələrinə düşən qar-çovğun Bakının bağrında da tüyən edirdi. Qış kimi baxışlarda soyuq, ürəklər isə təlatümlü, həyəcanlı idi. Azərbaycan qara günlərinin dəhşətli göynərtisində ağır-ağır inildəyirdi. Hələ başına nələrin gələcəyi də 20 yanvar çalın-çarpaz dərdli ürəyinə dammışdı. Tam sahibsizliyini aydın hiss edirdi. Dərk edirdi ki, səksəkeli ömür yaşıntalarında getdikcə kəsilib-doğranır və harayına isə hay verən, sanki, heç qismətinə belə yazılmamışdı. Bir nicat, bir ümid gəzirdi, Azərbaycan! Qara gözlərindən acı-acı axıtdığı sakit göz yaşları bağının 20 yanvar yarasına süzülüb onun dözülməz ağrı-tüstüsünü əşə büləndə edirdi...

Azərbaycan ağlayırdı.. İçin-için... Lakin, imdadına yetən yox idi...

Azərbaycan Dövlət Teleşirkətində lal bir sükut hökm sürürdü. Sanki qurbağa gölünə daş atmışdılar. Buranın matəm, ya firavan həyat günləri yaşadığı başa düşülməz idi... Axşam saat 9-a işləyirdi. Zəng çalındı. Xocalı İcra Hakimiyyəti Başçısının köməkçisi idi. Kabəldə hənerti duyan kimi o, dəstəyi Elman Məmmədova verdi.

- Alo! Eşidirsiz?
- Bəli, bəli, eşidirəm!..
- Xocalıdandır, Elman Məmmədov...
- Elman müəllim, eşidirəm Sizi!
- Respublika rəhbərliyindən heç kimi tapa bilmirəm. Bütün üç günük sursatımız qalıb. Əgər imkanınız varsa, kömək edin. Fikrimi respublika rəhbərliyinə çatdırın!

Vahimə, həyəcandan öz dünyasına siğmayan Hicran Hüseynov çəşqin bir təlaş içinde:

- Elman müəllim, çalışaram!..

...Teleşirkətin sədri Məmməd Muradın müavini Rəhim Əliyevin yaraşlı kabinetinə Hicran Hüseynov təlaş içinde daxil olanda müavin «büllur» konfet vazından yaşıl rəngli marmelad götürüb kefli-kefli ağızına qoyurdu. Pürrəngi çay stəkanını əlinə götürmək istərkən Hicran Hüseynovun bir dünya ələm dolu baxışları ilə qarşılaşdı. Vəziyyətin məğzini biləndə dişi canavar qəzəbi ilə üzünü bozartdı.

- Get işinlə məşğul ol! Aydındır?

Hicran Hüseynov dinmədi. Yerində mat qaldı. Bu həyəcanlı etirafın cavabının belə olacağını heç gözləmirdi. Və çox məyus halda müavinin yaraşlı kabinetini tərk edib öz iş otağına keçdi. Telefonoqrammanın stolunun siyirtməsinə qoyub evinə getdi. Səhər işə gəlib siyirtməsini çəkəndə gözlərinə inana bilmədi. Dəhşətdən daşa dönüb qaldı yerində: Telefonoqramma yox idi!..

"Get işinlə məşğul ol!" Bu dəhşətli psixologiyanın müəllifləri Rəhim Əliyev kimilər bu sərt, məkrli ifadə ilə həqiqətin harayını susdurub, sanki, bütöv bir azığın canavar sürüşünə göstəriş verdi; Yaraşlı kabinetində ağızına ötürdüyü marmeladın rəngi kimi yaşıl işıq yandıranlardan biri oldu 366-cı rus alayının məkrinə... Və nəticə etibarı ilə də ayrı-ayrı fərdi qruplaşmaların birgə cızdıqları çirkin ssenari əsasında əsrin bağrına Xocalı adlı nəhayətsiz bir genosid damgası vuruldu.

Səviyyəsiz etirafın sonrakı ağır məsuliyyətini hiss etməyən teleşirkətin səlahiyyətli rəhbərləri 7 milyonluq bir xalqın dövlət televiziyası adlı Akademik maarifçilik kürsüsünə səriştəsiz, qara qəlbə necə yol tapıblar? Necə???

Axi, televiziya kürsüsü Dövlətin, Xalqın söz, sənət, fiqir, düşüncə təzahürüdür. Xalqla birbaşa əlaqə – ünsiyyət vasitəsidir. Əgər, ümumxalq faciəsi zamanı, ən yüksək zərurətdən doğan qeyri-adi məsuliyyətdən boyun qaçırb hər kəs öz işi ilə məşğul olarsa, bəs onda, ümumxalq bəla-

**larının karşısının alınmasına kimlər səfərbər olunmalıdır? Kimlər???**

Qoy, Dədə Qorqudun müqəddəs ruhu... nəhayətsiz qan-qadali oğuz igidlərinin uğur və uğursuzluqlarının inkaredilməz, acılı-şirinli dövranının şahidi olan bağıraqan, min-bir dərdli, gözü yaşlı qopuzunu çalın-çarpaz dağlı bağırna basıb bir şərqi söyləsin...

*Əzizim dərdin alım –  
Yanıb dərdinə qalım...  
Niyə yağı əlində  
Viran oldu Xocalım?!*

## Nalə

Leyli dəhşətli atışmanın səsindən hövlnak oyananda gecə saat 10-nun yarısı idi. Həm çöldəki tükürpədici qiyamətin xofu, həm də yalqızlıq vahiməsi bir anın içində onun bütün vücudunu bürüdü. Amansız təlaş içində körpəsinə doğru boylandı. O, üstünə qəhvəyi, yun adyal salınmış beşiyində müşilmişil yatırıldı. Xəbəri yox idi dünyanın bu dəhşətli simasından. Qorxu, vahimə tufanında çalxanan Leyli özünü itirdi. Heç bilmədi nə etsin?! Həyat yoldaşı Faiq evdə olsaydı, bəlkə də...

Neçə müddət idi ki, Faiq aeroport postunda keşik çəkirdi. Evə arabir də olsa baş çəkməyə imkan tapa bilmirdi. İl yarım idi ki, ailə qurmüşdular. Təzə evə köçmüştülər. Köcdükləri bina hələ tam tikilib qurtarmamışdı, maddi imkanları olsa da, mühərribə macal vermirdi. Bu dəhşətli bəla dörd ilə yaxın idi ki, həyatın isti nəfəsinə qılınç çəkməyə başlamışdı. Sonu necə olacaqdı, bilinmirdi...


Getdikcə bütün varlığını bürüyən vahimə içində Leyli pəncərə öününe gəldi. Bu an dəhşətli heyrətdən sanki daşa döndü. İnana bilmədi qarşılaşdığı mənzərəyə. Onun yaraşlı, donuq baxışları önündə Xocalı vahiməli bir alovə bürünmüştü. Leyli heç bir zaman inanmadığı bir məfhumin reallığını məhz indi dərk etdi. Bəli, onun heyrətli baxışları önündə mövcud olan bu müdhiş varlıq cəhənnəm iddi. O, bu tükürpədici bəladan qurtarmağa can atdı. Bir anın içində dəli kimi beşiyə tərəf cumdu və yuxulu körpəni qapdı. Yatmadan əvvəl, əyninə geydiyi göy pamazi xalatda özünü çölə atdı. Bu zaman həqiqətən qiyamətin qır qazanına düşdüyüni bir daha hiss etdi. Özünü dəli kimi ora-bura vuran camaat içində vurnuxmağa başladı. Nəhayət, hamı kimi o da fevralın bu şaxtalı, vahiməli qış gecəsində Kətiyin dəhşətli meşəsinə üz tutdu. Cəhənnəmdən qurtulmaq üçün meşəyə pərən-pərən düşmüş camaatın eyni məqsədi kimi vahid ümidi gəzdi. Lakin hara üz

tutdusa, yağı quduz kimi onları mühasirəyə aldı. Nəhayət, cüzi çıxış yolu tapacağı gümanı ilə amansız qorxu içində Leyli Qarqar çayı tərəfə yönəldi. Buzdan qaysaq bağlamış çayı keçəndə canında dəhşətli bir sızılıtı duydu. Sanki indicə yuxudan oyanmış kimi çəşqin-çəşqin ətrafına boylandı. Körpəsinə dəli bir istəklə, amansız bir həyəcanla bağrına basdı. Yoluna davam etdi... Özünü yox, körpəsinə xilas etmək üçün var gücü ilə qaçmağa başladı. Bu an bağrında çılgın bir titrəyiş duydu. Onsuz da heyrətamız qorxular içində sanki bir şam kimi əriyən varlığını bu an daha bir qeyri-adi vahimə sancdı. “**Yox... yox, mən səni heç kəsə vermərəm, mənim balam!**” – deyə, bu daxili, ağlar piçiltilarla Leyli hədsiz bir ana istəyi ilə sinəsinə basdığı 7 aylıq körpəsinə hətta ölümün belə onun əlindən ala bilmək gücünə şübhə etdi. “**Vermərəm!**” qətiyyəti ilə o, hər üç dəhşətli varlığın hökmünə qarşı sanki üşyan etdi: **Mühəribə, Düşmən, Şaxta...**

Bu hökmlü qorxular içində o, təngənəfəs halda Qaraqaya-ya doğru qalxmağa başladı. Hənerti eşitdi. Və yenə dəli kimi ətrafına boylandı. Hər tərəfi örtmiş qarın üstündə əcaib ləpirlərdən başqa heç nə görmədi. Lakin, birdən, Qaraqayanın bir kilometrlik uzaqlığında arı topası kimi qaraltı diqqətini cəlb etdi, canavar sürüsü kimi qayalığa tərəf gəlirdi. Onların erməni olduqlarına Leylinin şübhəsi qalmadı. Dəhşət içərisində körpəsinə bağrına basaraq, qayadakı mağaraya girdi. Nəfəsinə içində çəkib təhlükənin sovuşmasını gözlədi. Xeyli sonra bəlanın uzaqlaşdığını zənn edib, kol-kosun, qayalıların arası ilə Ağdam istiqamətinə doğru dizin-dizin irəliləməyə başladı. Qılinc kimi kəsən şaxtanın caynağında çırpınaraq, ehtiyatla qarşıya can atıldı. Bu zaman anaya elə gəldi ki, körpəsi soyuqdan əsir. Buna görə xalatinin ətəklərini də qaldırıb bağrının başına çarpladı. Sonra yenə şübhə etdi. Və bu dəfə bağının yun örپəyini açıb körpəsinin üstünə çəkdi. Yenə ürəyini narahat edən şübhələr ona rahatlıq vermədi. Ona elə gəldi ki,

körpəsi şaxtadan donaraq kiçilibdir. Bu qarışiq düşüncələr qoynunda çırpınan Leyli nəfəsi kəsilmiş halda qayanın xəlvət künçünə çəkildi. Ətrafa ötəri nəzər saldı. Bağrında kilidlənmiş qollarını astaca, çətinliklə boşaldıb kiçik yorğana bükdüyü körpəsinə boylandı. Ehmalca üzünü açdı. Və...

**Bu an dəhşətin amansız kəsəri onun bağrını parçaladı.** Qucağında körpəsinə dəli kimi gəzdi. Körpə... yox idi... Boş qalmış yorğanı donmuş əlləri ilə ələk-vələk etdi. Bir-dən onun qəfil baxışları yorğanın ayaq hissəsinə sataşdı. Ora tamamilə açıq idi. Vahiməli qorxu içində qaçıdiği zaman körpə haradasa, yorğanın ayaq hissəsindən sürüşüb düşmüş və özünü itirmiş ana bu zaman bunu hiss etməmişdi. “**Yox!!! Bu, ola bilməz!!!**” – Leylinin bağrından qopan bu dəhşətli fəryad büsbüütün hər yanı lərzəyə gətirdi. O, zəhər dadan göz yaşları içərisində arxaya – gəldiyi tərəfə boylandı. Geri dönmək istədi, amma bacarmadı. Lakin bu an onun yarılmış bağrından qopan qeyri-adi bir inilti qırıq-qırıq hıçqıraraq, təkrarən o yerləri dolaşmağa başladı... dəli... divanətək. Bu, Leylinin al-qan olmuş, yarılmış bağrından qopan nalə idi...



## Cavabsız suallar

Məhkəmə salonunda ürəkağrıdıcı səssizlik hökm sürdü. Prosesin başlanması hələ vardı... Burada kimsə bir-birinin baxışlarına tuş gəlməkdən ehtiyat edirdi. Əyilmiş qamətləri sual işarəsinə bənzəyirdi. Sanki Tanrıya deyil, Torpağa dua edirdilər. Düşünürdülər ki, xəyanət etdikləri viranə qalmış müqəddəs torpaq onların törətdikləri dəhşətli acı-ağrıları danıb, güzəştə gedəcək. Lakin, bu binəvalar törətdikləri hədsiz cinayətlərin qan burulğanlarında bircə haqq olan varlığı tamamilə unutmuşlar: Onların çirkin cəsədlərini heç bir vaxt götürməyəcək **Torpaq!!!** Xəyanətkarların pul, vəzifə ehtiraslı çirkin əməllərinin qurbanı olaraq amansız düşmən tapdağında qalıb məzar nəsib olmayan günahsız ruhların fəryadı heç bir vaxt buna yol verməyəcəkdir. Onlar diri-diriy yandırılıb küllərini "Böyük Ermənistən İmpriyası"na bac verilməlidir. Müşterək cızdıqları "Ösrin faciəsi" ssenarisinin müəllif-sahiblərinə qaytarılmalıdır. Çünkü Erməni od-atəşinin üzərinə onlar hədsiz dərəcədə yağı səpələyib işgalçı, dağıdıcı, qəsbkar düşmənə geniş rəvac vermişlər!..

Satılmış xəyanətkarların, müqəddəs Azərbaycan, nəinki dirisini, heç ölüsunü də götürməyəcəkdir!

Qədim ata-baba yurdlarının dövlət əmlakını dağıdırıb, mənimsəyib və cinayətkarlıqlarının üstünü ört-basdır etməkdən ötrü "qiymətsiz" torpaqları çox asanlıqla ermənilərə verən namussuzların ləkəsi hədsiz dərdli Azərbaycan üçün unudulası mümkün olmayan əsas ağıdır.

6.06.1996-ci il. Məhkəmə prosesinin başlangıcı elan edildi.

### Müttəhim Fəhmin Hacıyev:

– Xocalı faciəsi zamanı elə zabitlər var idi ki, təyinat yerinə getməyiblər. Bizə Xocalını qorumaq tapşırığını verməmişdilər. Balasanyan Vladik Mixayloviç Əsgəran rayon Xalq

Cəbhəsinin sədri idi. O, xocalılarla çox qəddar hərəkət etmişdi.

1992-ci il yanvar ayının 22-də Ağdama gəlmişəm. Yollar kəsildiyindən geriyə qayıda bilməmişəm. Gəncəyə gəlmişik ki, vertalyotla gedək. Saat 11 radələrində dedilər ki, vertalyot olmayıacaq. Qayıdır Ağdama gəldik.

### Mustafayev Əli – (şahid):

– Nə Tamerlan Qarayevi, nə də Fəhmin Hacıyevi həmin vaxt Gəncədə görməmişəm. Gəncə şəhər polisinin reisi Eldar Həsənovun köməkliyi ilə vertalyotla Xocalıya uçduq. Yerə enə bilməyib, yenə də Ağdama qayıtdıq.

### Hakim Qüdrət Paşayev:

– Xocalını müdafiə etmək mümkün idimi?

### Fəhmin Hacıyev:

– Əsgəranı götürmək lazım idi ki, Xocalı müdafiə olunsun. Ailələr çıxarılsayıdı olardı. Çünkü «Qrad» hara atılırdı bilinmirdi.

### Osman Kazımov (vəkil):

– Şirin Mirzəyevin batalyonunda dedilər ki, Xocalıya gedəsi olmadıq?

### Əli Mustafayev:

– Əksinə, 11 yaşlı Vüqar (Xocalı sakini) dedi ki, Xocalıya mən də gedəyəcəm.

### Fəhmin Hacıyev:

– Getməyəcəyik deyən kim idi?

### Əli Mustafayev:

– Bilmirəm.

### Vəkil:

– Avtobus sizi hara götirdi?

### Əli Mustafayev:

– Ağdamın aeroportuna.

### Vəkil:

– Şirin Mirzəyevin batalyonundan kim gəlib xocaları apardı?

**Əli Mustafayev:**

– Yadımda deyil.

**Hakim Hicran Hüseynova müraciət edir:**

– Elman Məmmədov sizə zəng vurub deyib ki, hökumətdən heç bir kömək yoxdur? Kömək edin!

**Hicran Hüseynov (Televiziyanın diktoru):**

– 1992-ci il fevral ayının 24-ü idi. Zəng çalındı, cavab verdim. Xocalı İcra hakimiyyəti başçısının köməkçisi idi. Dəstəyi Elman müəllimə verdi. Elman müəllim dedi ki, respublika rəhbərlərindən heç kimi tapa bilmirəm. Axşam saat 9-a işləmişdi. Dedi ki, bizim üç sutkalıq sursatımız qalıb. İmkanın varsa, bizə kömək et. Fikrimi respublika rəhbərliyinə çatdırı... Dedim ki, çalışaram.

Onda sədr Məmməd Murad idi. Onun müavini Rəhim Əliyevin yanına getdim. Vəziyyəti həyəcanlı şəkildə ona çatdırıdım. Qəzəblə mənə dedi ki, get, öz işinlə məşğul ol.

Telefonoqrammanın stolumun siyirtməsinə qoyub evə getdim. Səhər gəlib gördüm ki, telefonoqramma siyirtmədə yoxdur.

**Hakim:**

– Telefonoqrammanın kim götürə bilərdi?

**H.Hüseynov:**

– Otaqda baş redaktor qaldı. Təbii ki, xüsusi tapşırıqla o götürmüdü.

**Vəkil:**

– Fəhmin Ağdamdan gəlib o telefonoqrammanın götürə bilərdimi?

**Hicran Hüseynov:**

– Bu suala ancaq gülmək olar. Fəhmin götürə bilməzdi, ancaq onların oraya göndərdikləri əlaltıları götürərdi. Həmin gün Xocalı əhvalatını və telefonoqrammanın itməsini televiziyanın bütün əməkdaşlarına çatdırıdım.

**İsgəndər Həmidov (şahid):**

– Xocalı genosidinin birbaşa günahkarları Qorbaçov, 366-ci rus moto-atıcı alayı, erməni qəsbkarları və respublikanın siyasi rəhbərləri idilər. Silahları yiğib yerli əhalini qəsbkar ermənilərin qarşısında əliyalın qoydular. O zaman AXC siyasi bir qurum idi. O, heç nə edə bilməzdi... Budeykinin əmri olmadan 366-ci alay Xocalıya girməzdi. Azərbaycan MDB-yə girdəydi də, bu hadisə olacaqdı.

**Hakim:**

– Xocalı işgal olunmaya bilərdimi?

**Şahin Cahangirov (şahid):**

– Əgər MDB məsələsi düzgün həll edilsəydi, rus orduları təcili Azərbaycanın ərazisindən çıxarılmamasıydı, olardı.

**İlham Zahidoğlu (Xocalı sakini):**

– Üç nəfərlə Xocalıya piyada, gecə patron aparmışq. Fikirləşirdik ki, bu qırğıının qarşısını ala biləcəyik.

**Musa Məmmədov (Qarabağ üzrə prezidentin səlahiyətli nümayəndəsi):**

– Mən Budeykinlə tək olmamışam. Ağdamın Qərvəndə kəndində camaat rus tanklarının qabağını kəsməli idi. Bu mümkün olmadı. Xocalının vəziyyətinin ağır olmasını Elman Məmmədov və Atakişi Atakişiyev tez-tez bizə çatdırırdı. Mənim ixtiyarımda nə qoşun var idi, nə də hərbi sursat. Mənə sərf təsərrüfat işləri tapşırılmışdı. Buna baxmayaraq döyüşün qaynar nöqtələrində olur, əhaliyə hərtərəfli köməklik göstərirdim.

Xocalıdan alınan məlumatları DİN-ə, MTN-ə, Prezident Aparatına müntəzəm çatdırırdım. Həyəcanlı vəziyyət barədə 25-fevral 1992-ci ildə Nazirlər Sovetinə demişəm. Qırğıının qarşısını almaq mümkün deyildi. Təsərrüfat işləri istisna olunmaqla, mənə əsaslı heç bir səlahiyyət verilməmişdi. Döyüşkən qüvvələr pərakəndə halda idi. Respublika rəhbərliyi məni aldadaraq zərbə altında qoymuşdu.

## Tahir Əliyev:

– Xocalı dövlət səviyyəsində qorunmalı idi. Vaxt gələcək hər bir kəs layiqli cəzasını və qiymətini alacaq. Xocalı qırğıının qarşısını alan vahid döyüşkən qüvvə lazım idi. Biz öz qeyrətimizə sığınib vuruşurduq. Torpaqlarımızı qaytarandan sonra danışacağam. İndi vaxtı deyil.

## ... Dəhşət !!!

Hansı məkrli oyunlardan çıxmayan, insan cildinə girmiş bu şeytan-iblislər, görə necə ütülü etirafların aynasında aranıbdaralar!!!

... Prezidentə, Ali Sovetə, Nazirlər Sovetinə, AXC-yə vurulan saysız-hesabsız teleqramlara, zənglərə cavab verən heyrətamız, tükürpədici yalnız bir eks-səda var idi:

**"Qardaş, zəhmət çəkmə, böyüklər ciblərini açıb bərk pul yiğirlər. Qarabağ yadlarına belə düşmür..."**

**Qəribədir!** Görəsən, Hakmiyyət kürsüsündə oturanların ciblərinə axıdılan o pulları onlara kimlər verirdi?.. Niyə görə verirdilər?.. Onların gəlir mənbəyi nə və hara idi???

Televiziya susurdu. Qarabağın, əsasən Xocalının ağrılı günlərindən ictimaiyyətə məlumatlar verilmirdi. 366-cı rus moto-atıcı alayı köməksiz, silahsız dinc əhalini qan burulğanında boğurdu. Televiziya isə MK-nin yeni qərarlarını, Prezidentin görüşlərini göstərir, Xocalıda isə mühasirə halqası get-gedə daralırdı. Stepanakertdə yerləşən rus alayının hərbi sursatının hamısını ermənlərə verib getmək ehtimalı vardı. Tank ekipajının komandiri Oqonovdur. Naxçıvan hərbi hissəsi – (Rusyanındır) ordu və diviziya mərkəzləşdirilmişdi. Bir diviziya Ermənistanda, digəri isə Azərbaycanda idi. 75/5 nisbotində. Daxili işlər qoşunu – Don diviziyası asayışı qoruyur,

o biri rus polku isə azərbaycanlılar yaşıyan kəndləri yandırır, talan edirdi. Bu sahədə əsas rolü dördüncü polk oynayırdı. Kapitan Arutyunyan və Oqanyan liderlik edirdilər. Zori Balayyan Stepanakert televizası ilə yana-yana blokadadan danışırdu: "Qolodnie, xolodnie, razve s takim narodom mi proiqraem? Koneçno net! Pətiy qod uje mi çuvstvuem svobodu, slava boqu..." 15.02.1992-ci il.

"Frans Press" agentliyinin əməkdaşı Anatoliy Soprunkovun dediklərindən:

– Ermənilər hər şeyi bacarırlar. Bizə qayğı göstərib tutduqları bütün bəd əməlləri sizin üzünüzə yixırlar. Siz isə olan şeyi də sübut edə bilmirsiz. Bu sizin faciənizdir.

Münaqişlərin dərinləşən xətləri Moskvadan və Bakıdan gəlir. Bizim televiziyanız ermənilərə təlimatların, sırların çatdırılmasında xəfiyyə rolunu oynayırdı. Bakıya kömək üçün müraciət etmək ağılsızlıqdır.

Respublika rəhbərliyi Qarabağı və qarabağlıları taleyin ümidiñə buraxmışdı. Kim öz yaxınının meyitini tapirdi, dəfn etmək üçün maşın axtarır, kömək arayırdı. Dövlət rəhbərləri adı bir başsaqlığı da verməyə rəva bilmədilər. 3 marta qədər ermənilərdən 241 meyit alındı.

Xocalının dəhşətli qırğınıñi görən Az. TV-nin müxbiri Nadejda İsmayılovanın ürəyi getdi. Don vurmuşların çoxu Ağdam tərəfdə çöllərdə qaldı. Kömək edən qüvvələr tapılmadı. Səlahiyyətli bir nəfər də olsun adam nəzərə çarpmadı.

Qırğın zamanı 366-cı alayın tərkibində 46 erməni hərbi qulluqçusu olmuşdu. Rusyanın "Novosti" programı Yuqoslaviyada 3 yaşlı qızın öldürülməsindən göz yaşı tökə-tökə danışır, Xocalı qırğıının isə bir kəlmə danışmırı. **Xocalı böyük oyunun böyük qurbanı oldu. Tarix bu xəyanəti heç bir zaman bağışlamayacaq.**

... Xocalıdan Şuşaya yol 16 km-dir, Ağdama qədər də eyni məsaflədir. Laçın, Kəlbəcər rayonlarına isə Qarqar çayı boyunca bir neçə saatda getmək olur...

19 fevral 1992-ci ildə Rusiya prezidenti Boris Yeltsinin rus qoşunlarının baş komandanı Sapoşnikov və Ermənistan prezidenti Levon Ter-Petrosyanla Moskvada məxfi görüşü keçirildi. Elə həmin görüşdə "Xocalı qırğınıñ" ssenarisi hazırlandı. Bundan sonra Stepanakertdə 366-cı alayın zabitlərinə Amerika dolları paylandı. Xocalının işğalı üçün 10 milyon, Ağdamın zəbtinə isə 15 milyon rus pulu ayrıldı...

... Ermənilər Xocalını götürüb Əsgəranı müdafiə etməli idilər. Çünkü azərbaycanlıların oraya hücum edəcəklərini bildirlər. Buna görə də onlar Moskvaya milyonlarla pul verməyi boyun olub, 366-cı alayı ala bilmış və onun gücündən istifadə etmişdilər...

... Ruhu qarşısında diz çökdüğüm Çingiz... Azərbaycanın dəhşətli faciə yaşantılarda deyərdi: "Qurban olum Sizə! Hara gedirsiz belə??? Allah xatırınə, torpağı sahibsiz qoymayın... Ey insanlar... kömək edin!!!"

Xocalı naləsi ilə birlikdə məsum görpə haraylı Cingiz hıqqırıqları sahibsizlik ucbatından bəşər sərhədlərini viран qoyub bütün dünyani yandırdı.

Bəli, yalnız Çingiz haraylarında Azərbaycanın qan çılmış üfüqləri fəryad edirdi...

## Damğa

Güllü nənə aram-aram danışdıqca sanki ünyetməzliklərə axıb gedən bir dünya ələm dağlı nurani, dumanlı baxışları görünməz olan məchul bir nöqtədə məskunlaşırırdı. "Nənə, bir sorağa görə gəldim, bu "qərib" ünvanına mən... Əsir olduğun iztirablardan din – min-bir könül sökən söz-ələm, dərd söylə mənə..." – viranə haraylı etiraf qarşısında Güllü nənənin qəfil qətiyyəti mənim üçün gözlənilməz oldu: "Yox!" – dedi. Mən əsir düşməmişəm!!! Sonra isə ani lal sükut nəfəsində sanki diz atıb, "namazını qılmağa" başladı... Oxuduğu ayələrdə nələr yox idi, İlahi???

...Mən isə... yalnız... onun əsirlikdə keçirdiyi acı yaşantılarının sorağını alıb gəlmədim... Nə isə, kəsmədim sözünü, Güllü nənənin... Böyük yarasını qoparmağa cürət etmədim... Və müti halda onun nə haqdasa "səlnaməsinə" diqqət kəsildim.

«...Mərhum İbrahim xanın hökmranlığı zamanında Pənahabad, yəni Şuşa qalasının şərq tərəfində Bağrıqan dağı deyilən yerdə bir uca qaya vardi. Həmin dağda öz təbələri ilə Avan Koxa adlı bir erməni yaşayırırdı. Avan Koxa öz təbələrinə tapırmışdı ki, harada əllərinə müsəlman düşsə, tutub onun hüzuruna gətirsinlər. Avan Koxanın əmrilə tutulmuş müsəlmani çılpayılib üzü üstə yerə yığırdılar. Sonra onun arxasının dərisində dörd barmaq enində biçaqla boynundan qom ətinəcən iki tərəfdən xətt çəkib və dərinin ucunu aşağı əydirilmiş ağacın qüvvətlə bir budağına bənd edib budağı buraxırdılar. Ağacın budağı qüvvətlə yuxarı qalxanda o yazıq müsəlmanın dərisi boynuna qədər soyulardı və onun bağirtısı dağa düşərdi. Bu əhvalatı görənin və eşidənin də bağırı qan olardı.

Buna görə də həmin qayaya «Bağrı qan dağı» adı vermişdilər...»

Nənə bağıqan «əfsanəsini» bitirdikdən sonra əlini astaca qaldırıb büllur şəh daması tək, keçirdiyi iztirablarının şirimplar aćlığı təmkinli çöhrəsində üzü aşağı yuvarlanan göz yaşlarına çəkdi... Və bu an qolunun dirsəkdən yuxarı bəyaz yərində göy bir "möhür" həssas baxışlarımı ox kimi sancıldı. Aman Allah!!! İnana bilmədim buna...

### **Ya Rəbb!!! Sən demə, Güllü Nənə Avan Koxa sitəmi ilə öz bağrının al qanından bəhs edirmiş...**

Heyrətdən nitqim tutulmuş halda qeyri-ixtiyari,astaca ayağa qalxdım. Nənə və onun ailə üzvləri ilə vidalaşaraq qapiya tərəf getdim. Nədənsə, birdən, astanada ayaq saxladım. Və tərəddüdlə onun "tarix" çöhrəsinə boylandım.

— Güllü nənə, — dedim — Qarabağ xanı rəhmətlik İbrahim xanın vəziri, məşhur Qarabağ tarixçisi Mirzə Camal Xocalıdan olub?

Nənə qayğılı, dərinliyində dərdi tufan qoparan, xəfif təbəssümlü nəzərlərini onu lapdan, qeyri-adi sorğuya çəkən heyrətamız, mənalı baxışlarımıda sırlı-sırlı dolandıraraq:

— Bəli, mənim Tülpan çıçəyim — dedi...

— Güllü Nənə... Qoy, Ulu Tanrı Mirzə Camal ustadıma qəni-qəni rəhmət eləsin!!!

### **Kimdir müqəssir?**

Nuridə telefonun səsinə oyananda gecə saat üç idi. Gecənin bu vaxtında zəng büsbütün vücudunu vahiməli qorxu içində yandırmağa başladı. Amansız təlaş içində dəstəyi qaldırdı.

— Bəli! Salam! — oğlu idi. Kazandan zəng etmişdi. — Atam, sənsən? Mama qurban, necəsən? Ümumiyyətlə, necəsiz? Sağ-salamatsız?.. Şükür Allaha! Xeyir ola, bu gecə? Mamanın ürəyi qopdu ki, yerindən! Gündüz zəng eləyə bilməzdin? Nə?.. Necə?.. Yox, bu ola bilməz!.. Yox, yox, bu ola bilməz?! Mama qurban. Yox, yox!!! Oyy, oyy!!! Dəhşət!.. — Nuridə eşitdiyi dəhşətli xəbərdən ani olaraq dinə bilmədi. Əlini ürəyinin üstünə qoyaraq, vahiməli həyəcan içində ufuldamağa başladı, — Atam, Aslan, sənə mama qurban, geri qayıdın, təcili, mənə heç nə lazım deyil, of, of, off!.. — Yaxşı, sağ ol! Qayıdın, gəlin, mən özüm sizi saxlayacağam, mənə elə qazanc lazım deyil, eşidirsən, qayıdın, gəlin!!!

Nuridə telefonda oğlundan eşitdiyi dəhşətli xəbərdən səhərə kimi gecəni dirigözlü açdı. Sübh erken, tələsə-tələsə geyinib Hacıxanmədgilə getdi. Qorxu içində əli əsə-əsə qapının zəngini basdı. Az keçməmiş qapı açıldı. Səhərin alatoranında qapının vaxtsız-vədəsiz döyüldüyündən təəccübənən Şahnaz xanımın heyrətli baxışları ilə qarşılaşdı. Hüzünlü piçilti ilə salam verdi. Sonra ani olaraq dili tutulmuş kimi dincə bilmədi. Şahnaz xanımın intizar çökmüş gözlərindəki heyrət onu çasdırdı. Təlaş içində olan Şahnaz xanım:

— Salam, xeyir ola, Nuridə bacı? — deyə səbirsizliklə ondan soruşdu.

Nuridə eşitdiyi xəbəri hədsiz kədərlə ona bildirdi.

— Yox!!! Ola bilməz!!! — deyə, Şahnaz xanım gözlərini yumaraq çığırıldı.

Nuridə hönkürtü ilə onu qucaqlayıb bağıra basdı. O, əzab içində evə qaçaraq: "Hacıxanməd!!!" – deyə, hələ yuxudan oyanmayan ərini səslədi. Səsə hövlnak duran Hacıxanməd yataq geyimində bayırə çıxdı. Nuridəni görüb tez də qayıtdı. Və cəld geyinərək özünü çölə atdı. "Nə olub?" – deyə təşvişlə soruşdu...

.... Onlar Bakının aeroportuna çatanda saat 10-a qalırdı. Gecə saat 3-ün reysi hələ gəlib çıxmamışdı. Hacıxanməd üzüntülü əzab içində dözə bilmirdi. Ürəyini didən narahatlığının yükünü onunla bərabər çökən əmisi oğlanları onu sakitləşdirməyə çalışırdılar. Lakin o, heç biri qara şübhələrin əlindən xilas ola bilmirdi. Gözlədikləri reys gecikirdi. Nəhayət, aradan bir xeyli keçmiş göylərin nəhayətsiz ucqarlığında uğuldayan Kazan – Bakı marşrutlu təyyarə aeroporta enməyə başladı. Meydanda intizar çəkənlərin hamisinin gözləri ona dikilmişdi. Təyyarə qulaqbatarıcı səslə yerə enəndə hamı ona tərəf cumdu. Sərnişinlər bir-bir, iki-iki düşməyə başladılar. Lakin, Hacıxanmədgilin gözlədikləri adam hələ də gözə dəymirdi. Diqqətləri təyyarədən düşənlərin içində isteklərini axtarırdı, arayırdı... Açı bir fəryadla onu soraqlayırdı. Lakin o, görünmürdü. Belə bir təşviş içində onların nəzərləri, birdən, təyyarənin yüksaxlama kamerasına sataşdı. Oradan ağır-ağır tabut düşürdürlər. Bu an onların ürəyində sanki ildirim çaxıb keçdi. Dördü də daxili, vahiməli sarsıntı içində: "Yox... Yox, Allah eləməsin, belə şey dünyasında ola bilməz!.." – deyə fikirləşdilər...

Bu zaman onların nəzərləri iki nəfər yerli tanış adama sataşdı. Lal sükut içində təyyarədən düşüb hüzünlü baxışları ilə kimisə axtarmağa başlıdlar. Diqqətləri Hacıxanmədgilə sataşanda tərəddüb içərisində nə edəcəklərini bilmədilər. Nəhayət, özlərini güclə ələ alaraq ağır addımlarla onlara yaxınlaş-

dilar. Soyuq, cansızıcı bir tərzdə salamlaşış-görüşdülər və məsələnin nə yerdə olduğunu çox çətinliklə açıb dedilər. Deməli, şübhələr yalan deyilmiş...

Təyyarədə gətirilən dörd meyit qutusunun birinin üstündəki yazıları oxuyanda, bu dəhşətin qarşısında quruyub qaldılar. Bu an Hacıxanməd ilan vurmuş kimi qovrularaq, üzünü kənara çevirib yixılmamaq üçün yaxınlıqda olan "06" markalı maşının açıq qapısından tutdu və "Ana!!!" – deyə, haray çəkdi. Bağrından qopan naləsi bütün aeroportu lərzəyə gətirdi. Onun bu fəryadı hamının ürəyini yandırıb köz etdi...

... Dağın döşündə yerləşən Qədimkəndin üzərinə ağır duman çökmüşdü. Sanki ağ kəfənə bürümüşdü. Gecənin alatoranlığında bayquşun dəhşətli ulartısı hamını vahiməyə salmışdı. Bu vaxt asfalt yoldan dönüb Qədimkəndə sarı gələn təcili yardım maşını kəndin daş yolunu ağır-ağır qalxmağa başladı. Arxasında asta-asta "07" markalı maşın gəlirdi.

Bu zaman kimsə: Kəndə ağır-ağır bir maşın çıxır. – dedi. Ruhəngiz ana: – Hə, maşın ağır-ağır gəlir?.. – deyə, gizli bir məna ilə ah çəkdi.

Maşın gəlib "Dərəməhəllə" adlı yerdə, neçə min yaşı olan qədim çinar ağacının yanından sola burulub birinci evin qapısında dayandı. Hacıxanməd üzüntülü, əzablı bir hərəkətlə qapını açıb yerə düşdü. Və bu an qarşılaşdığı mənzərənin dəhşəti onu daha da vahiməyə saldı. Sanki bütün Quba camaati onun ata yurduna toplaşmışdı. Gecənin zülmətində saysız, milyon-milyon "ulduz" sanki ələm içində şəfəq saçırı. Bu gözü yaşlı, saysız işıqlar içində onun nəzərinə ilk çarpan, daha güclü nur saçan iki yanar idi... Onların birisi – əmisi Şahabbas kişi, ikincisi isə – anası Ruhəngiz idi...

Hacıxanməd üzülmüş can içində heç bilmirdi bu iki əziz adamına necə cavab versin. Elə bil günahkar özü idi... Əzablar içində özünü toplayıb əmisinə doğru getdi. Və dəhşətli bir fəryadla “Əmi, Asifi gətirdik!!!” – deyə özünü onun üstünə atdı...

Əmi və qardaşoğlunun dəhşətli naləsi bir-birinə qarışaraq camaati lərzəyə gətirdi. Ürək parçalayan fəryadların əks-sədəsində bayquşun vahiməli səsi də tamamilə itib-batdı. Müdhiş gecənin palçıqlı, çıskınlı yağışında, dəhşətli soyuğun-da qohum-əqraba, qız-gelin saçlarını yolaraq, tükürpədici bir fəryadla özlərini tabutun üstünə atdılar. İmkan yox idi ki, onu ikinci mərtəbəyə – cah-cəlləlli imarətə çıxartsınlar. Bu dəhşətli ələmin içində Ruhəngiz ana elə bil oğlu Asif üçün dönüb yatdığı tabut oldu. Ana ürək parçalayan naləsi ilə sanki bağrında yatan əziz balasına lay-lay dedi: “Asif... körpən böyüyüb məndən səni soruşanda, mən nə cavab verəcəyəm ona?! Qənirsiz gəlinin üzünə necə çıxacağam, bala? Məni onların gözündə yaman üzüqara etdin!..”

... Saysız azərbaycanlı oğulları kimi, Asif üçün də doğma Vətəni Azərbaycanda yaşamaq mümkün olmamışdı. Həyat üçün pul qazanmaq lazımdı. Səfillik dəhşətinin qorxusundan onlarla əziz adamları ilə Rusiya torpaqlarına pənah aparmışdı. Öz bacarığı sayəsində özünə “qızıl taxt” qurdu. Və bütün dost-tanışları, ümumiyyətlə, ora ruzi üçün üz tutan azərbaycanlılar kimi o da milyarder olub Vətənə qayıtdı. Hər dəfə də bütün qohum-əqrabaya, qaçqın-köckünə maddi dayaq oldu. O qədər şirin, əziz idi ki, doğmalar, dost-tanış onu uzun müddət görməyəndə, duzlu-məzəli zarafatlarını eşitməyəndə, elə bilirdilər ki, dünya onlar üçün boşdur. Sən demə, dəhşətli yazı əvvəlcədən Asifin alınmasına yazılıbmış. Yox, əslində yazı boş şeydir. Çünkü hər bir insan öz ömür yazısını özü yazır, öz

əməlləri ilə... Hami da çalışır ki, yaxşı yaşasın. Bunu əldə etmək üçün hərə öz bacardığı kimi çalışır. Əgər bacarıqlı insan üçün əlverişli şərait varsa, o, əbədi olaraq həmin yerə bağlanır. Əks halda doğma yurdunu tərk etməli olur. Dəhşətli ölüm-itim, qərəzçilik, xəyanətkarlıq mühitində ailələrinin dolanışığı naminə talelərini riskə qoyurlar. Və vahiməli, yırtıcı bir mühit daxilində, min bir qorxu içərisində qazanılmış var-dövlət çoxlarına faciə bəxş edir. Bəzən, qazandıqları pulu ələ keçirmək üçün ən yaxın dostları belə onlara xəyanət edirlər. Hər dəfə Rusiyadan, eləcə də digər qərib ölkələrdən gələn təyyarədən neçə-neçə övladlarının tabutu Bakı aeroportunda yerə enəndə, sanki Azərbaycan dəhşətli bir nalə ilə hayqıraraq, çarəsiz oğlanlarının belə faciələrinə bais olan əsil müqəssirləri ittiham edir!..

## Yenə özümüzə qayıdacaq...

Sübh erkən payızın soyuğu, çiskin və dumanı bütün dünyani bürümüşdü, elə bil. Saat hələ 7-yə 10 dəqiqə işləyirdi. Yatağında bu cansıxıcı mənzərəni qarşı pəncərənin yarı çəkili pərdəsinin kənarından seyr edən Həmzə ayağa qalxmaq fikrindən daşınsa da, tez də düşündüyünün əksinə hərəkət etməyə məcbur oldu. Və cəld yerindən duraraq geyinməyə başladı. Az sonra, dilinə heç nə vurmadan tələskən addımlarla aşağı endi. Aradan heç 5-10 dəqiqə ötməmiş qarajın nə-həng, dəmir qapılarını taybatay açıb, "06" markalı ağ jıqlı maşını bayırı çıxartdı və məlum istiqamətə doğru üz tutdu.

Həmzə "Azərbaycan – İran dostluğu cəmiyyəti"nin binası önünde, münasib bir yerdə maşını saxlayıb motoru söndürdü. Qapını astaca açıb aşağı düşdü, həris baxışlarını ani olaraq mənalı-mənalı ətrafına dolandırdı. İçəri daxil olanda həmişəki kimi onu ilk qarşlayan süpürgəçi qadın oldu.

– Salam, ay Yetər xala!

– Sabahın xeyir olsun, oğlum! – Yetər arvad da eyni səmiyyətlə ona cavab verdi.

– Hələ gələn yoxdur?..

– Yox, ay oğul!..

Həmzə kabinetinin dəmir qapısına yaxınlaşıb boz rəngli plaşının cibindən bir dəstə açar çıxartdı. Və bu zaman sanki hər yan kilsənin sübh zənglərinin heybətli sədalarına qərq oldu. Elə bil bu açar cingiltisi hansısa sirli bir məqsədin, gizli niyyətin başlanğıcından haray çəkdi...

Həmzə yaraşıqlı kabinetinə daxil olub, məxmər xalı üstünə qədəm basanda, nədənsə yenə qeyri-ixtiyari nəzərlərini ətrafında dolandırdı. Sonra isə düşüncəli halda vəzifə stoluna yaxınlaşıb özünü yumşaq kreslosuna yıxdı. Ani olaraq gözlərini qapadı. Xəyalında əldə etdiyi şansdan yaxın gələcəkdəki gözəl, firavan həyatı canlandı. Bu an kimsə dəmir qapını açıb

möhkəm çırpdı. Gələn Səməd idi. Astaca içəri girib, salam verdi.

– Sabahınız xeyir, Həmzə müəllim!

– Yüz dəfə demişəm ki, qapını asta örtün, bu yatan camaati səksəndirməyin! – deyə Həmzə salamı almamış, sakit bir səmimiyyətlə deyindi. Və sonra: – "Əleyküm-səlam!" – dedi, – Bir azdan-saat 8-də, bura iki gün bundan əvvəl görüşdüyümüz dostlar gələcəklər. Dünən zəng ediblər. Məqsədləri ətrafında müzakirə olacaq. Göz-qulaqda olun. Bu gün mən zanitəm. Kənar adam həndəvərlərə dolanmamalıdır.

– Oldu! – deyə, Səməd məsum bir görkəmlə əmrə müntəzir dayandı və sonra nədənsə tərəddüldə:

– Həmzə müəllim... onlar... yəqin ki, tox niyyətli adamlardır?!

– Hı... Səməd, unutma ki, biz aclarla dostluğu öz ləyaqətimizə məqbul saya bilmərik! – Həmzə kinayəli baxışlarla ani olaraq onu süzdü və: – Aydındı? – deyə bir daha, fikrini başa düşüb-düşmədiyini yoxlamaq istədi.

Səməd büzüşmüş halda, başının hərəkəti ilə qeyri-ixtiyari:

– Bəli! – desə də, kimin tox, kimin ac olmasını anlaya bilmədi.

Saat 8-ə qalmış cəmiyyətin qarşısında xarici markalı, boz rəngli maşın dayandı. İçindən dörd nəfər düşdü. Gelişlərin-dən xəbər tutan Həmzə çevik addımlarla aşağı enib onları qarşılıdı. Səmimi görüşdən sonra "qonaq dostlar" içəri dəvət olundular. Və dərhal stola çay süfrəsi salındı. Otağa daha iki nəfər daxil oldu. Onlar Həmzənin yaxın adamları idi. Aradan az ötməmiş məlum məqsəd ətrafında müzakirə açıldı. İlk sözə Həmzə başladı.

– Demək, yoldaşlar, məqsədimizin müzakirəsinə başlamağı münasib bilirəm. Biz bu gün sizə, yəni İran vətəndaşlarına

– Əli, Zəbi, Tofiq və Şeyda cənablarına 50 min ABŞ dolları məbləğində dəmir vermək üçün müqavilə imzalayacaqıq. Bu sənəd qüvvəyə minəndən sonra, on gündən gec olmayaraq,

mal Azərbaycan sərhəddindən İrana adlamalıdır. Bu barədə siz də fikir və təkliflərinizi bildirə bilərsiniz.

Bu an qara, çal saqqallı, şışman bədənli ağayı Tofiq əlləri ni daraqlayıb nə haqdasa düşünərək, sonra fikrini şərh etməyə başladı:

– Həmzə cənabın konkret etirafı qarşılıqlı dostluğumuzun ali məqsədini çox aydın diqqətə çatdırıldı. Davamını isə mən qısaca olaraq demək istəyirəm. – bir qədər susub, sonra: – Demək belə... müqavilə imzalanandan sonra, 50 faiz pulu indi verəcəyik, 50 faizini isə malı tam təhvil aldıdan sonra. – söylədi. – Ağayı Tofiq yenə ani sükuta dalaraq, sonra fikrini davam etdirdi: – Rəyinizi bilmək çox xoş olar – deyə, sual dolu nəzərlərini onlarda gəzdirdi. Bu an Zəbi:

– Təbii ki, bütün müqavilələr, əsasən, belə həyata keçirilir. – dedi.

– Deməli, ümumi rəy birdir?! – deyə Həmzə əsas fikrini tamamladı.

Həmzənin adamlarından olan Kamil:

– Bir dəqiqə, üzr istəyirəm, – deyə söhbətə müdaxilə etdi. – Müqaviləyə imza atmazdan əvvəl, gərək biz qiymət, çəki məsələsini də dəqiq həll edək.

Ağayı Tofiq:

– Əlbəttə, biz onu keçən-ilk görüşümüzdə atüstü müzakirə etdik. Əgər fikir dəyişib, bir daha müzakirəyə qoya bilərik.

Həmzə dedi:

– Bəli, biz keçən görüşdə bu barədə qısaca söhbət etdik.

– Kiloqramını 500 manatdan danışmışdım. – deyə, ağayı Tofiq bildirdi.

– Bilirsiz?.. Bu, bizə çox çətin başa gəlir. 1000 manatdan danışsaq, yəqin sizin üçün də qənaətbəxş olar, – Həmzə fikrindəki dəyişikliyi açıqladı.

– Siz nə danışırsız, canım? Mənim yolda-filanda xərclərim kalandı. Yox, biz bu qiymətə razı ola bilmərik, – deyə, “dostlar”ın baş komandanı ağayı Tofiq qəti etiraz etdi.

Kamil:

– Ağayı Tofiq, siz bilirsiz ki, biz də onları necə çətinliklə əldə edirik. 50 min dollarlıq dəmiri toplamaq üçün qapı-qapı müxtəlif zavod və fabrikləri gəzirik, danışıqlar aparırıq. Qiymət müzakirələrində isə belə fikirlərlə qarşılaşırıq. İndi biz, ola bilsin ki, sizin qoyduğunuz qiymətdə ilisib qalaq. Nəticədə də bir şey çıxmaya.

Araya dərin sükut çökdü. Və baxışlardan aydın hiss olundu ki, 2-ci tərəf razı deyildir. Bütün məsələlərdə arif olan Həmzə “oyun”un baş tutmayacağından qorxaraq qəti bildirdi:

– Yaxşı, qoy qiymət elə köhnə vəziyyətdə qalsın. Yəni, kiloqramı bir “Nizami”yə olsun.

Bu an ağayı Tofiq təəccübələ:

– Necə??? Necə yəni bir Nizami? – soruşdu.

Onun qəribə sualından heyrətlənən Kamil də:

– Yəni, Nizami Gəncəvi də... – deyə kəkələdi.

Lap axır stulda oturan Səməd dilləndi:

– Ağayı Tofiq, yəni 500 manat!

– Aha, belə deyin də!.. – o, şəvə saqqalına sirli, mənalı bir təbəssümlə sığal çəkdi!

Aradan xeyli ötmüşdü. Müzakirə olunan məqsədin ətrafinda bir sıra əlavə fikirlər də söylənəndən sonra ümumi rəyə gəlindi və müqavilə imzalandı.

Düz yeddi gün ötəndən sonra, artıq, 50 min dollarlıq mal Astara sərhəddində lövbər salmışdı. Malın çökisinin düzgünlüyü yoxlanıldı və 50 min dollar ödənildi. Tərəflər səmimi surətdə vidalaşib ayrıldılar.

Yolasalma mərasimində Həmzənin dəstəsindən olan Səməd qeyri-ixtiyari iranlıların birindən soruşdu:

– Bağışlayın, siz bu dəmirləri nə edəcəksiniz?

İranlı təccübələ:

— Boyy, məyər bunu vaxtikən sormayıbsız? Və sizə də de-mayıblər?

— Yox...e... bəlkə də deyiblər, mən anlamamışam. — və tez də ağlına gələn fikrini açıqladı: — Yəqin ki, tava, tas, astafa, ləyən, nə bilim test, bir sözlə, məişət şeyləri?!

İranlısı şit bir gülmək tutdu:

— Sanın başuva hava gəlib, nədi?

Səməd heç nə anlamayıb mat-mat:

— Ola bilər! — deyə yenə sual dolu baxışlarını ondan çək-mədi.

— Ay adam, biz bunları siz deyan şeylərə sarf etsək, onda heç dilənçi payı da əldə edə bilmərux. Biz bu qiymətli malı yalnız ordu ehtiyatı üçün qiymətli klientə danışmışıq.

Səməd eyni təccübələ:

— Maraqlıdır, kimdir onlar? — soruşdu.

— Onlar?.. — deyə, iranlı nədənsə, əvvəl tərəddüd etdi. Sonra isə ətrafına sırlı bir diqqət edib piçilti ilə: — Onlar ermənilərdir!.. — dedi.

Bu zaman Səmədi sanki ildirim vurdu, yerində daşa dönüb qaldı. İran azərbaycanlısı bu halı görüb vəziyyətdən qurtarmaq üçün dil-dil ötməyə başladı.

— Qardaşum, bilirsən na var?! Əyar siz na qadər damir top-laşanuz, o qadər də çox yüksəlsəz — pulunuz olar... Varlanırsız da... Siz “satmağuvuzu davam etdirun!..”

Artıq bu sözləri Səməd sanki eşitmirdi. Lakin iranlı “qar-dasının” ağızının əcaib halda açılıb örtülməsindən hiss edirdi ki, bu bədbəxt nə isə üyüdür. Və bu an o, qeyri-ixtiyari piçildədi:

— Deməli, yenə özümüzə qayıdacaq?!

## Sahibsiz dərd

Çörək maşını Elmlər Akademiyasının yanındakı dükana yaxınlaşanda onun qarşısında 500-ə yaxın adam növbəyə durmuşdu. Böyük səbirsizliklə çörək gözləyən camaat maşını görən kimi arı topası tək qaynaşmağa başladı. Bəzisi öz növbəsini saxlamağa, bəzisi də fırsat var ikən oğrun-oğrun bir neçə növbə qabağa keçməyə çalışırı. Qorxurdular ki, çörək yenə də çatmaz və bir parçadan ötrü şəhəri ələk-vələk etməli olarlar.

Maşın gəlib dükənin qarşısında dayandı. Və içindən ortayaşlı bir kişi düşüb çörək qutularını içəri daşımağa başladı. Bu an bəziləri qaydasız, icazəsiz çörək götürərək pulunu yeşinin üstünə atır, kimi də eyni hərəkəti edərək, heç qalığını da götürməyə dayanmırı. Buna görə araya narazılıq düşürdü.

Çörək üçün dayananların sırasında Sənubər də vardı. Onun növbəsi xeyli geri idi. Yaman iztirablı görünürdü...

Bütün ümidiyi yalnız işlədiyi bağçaya bağlayan Sənubər bacı düşdüyü yoxsulluqdan necə çıxməq üçün yollar arayırdı. Əslində başını lap itirmişdi. Aldığı 2000 manat maaş onun heç bir aylıq çörəyinə də çatmırı. O qəpik-quruş da vaxtında verilmədiyindən çarəsi kəsilib ondan-bundan xırdatat almaqla və onların üstünə bir-iki manat artıq qiymət qoyub satmaqla birtəhər dolanmağa başlamışdı. Neyləsin? Dörd uşağı kimin ümidiñə buraxsın? Yoldaşı Arif cəbhədə həlak olmuşdu. Heç itirib-axtaran da yox idi... Qohumlarının çoxusu rayonda, orda-burda olduqlarından vaxtında ona əl tutə bilmirdilər. Bir də hər kəs öz başının yanında idi...

İndi çörək növbəsində dəhşətli üzək ağrısı ilə, düşdüyü sefil günlərinin ağır dərd yükü altında, sanki uzun illərin xəstəsi tək əzabla inildəyirdi. Bu gün onun bütün varlığını vahiməli bir qorxu bürümüştü. Çünkü əlində cəmi iki çörəyin pulu var

di. Çörək dairəvi olduğundan ikisinin pulu 140 manat eləirdi. Bundan başqa güman yeri yox idi. Bir neçə qapıya borc üçün getmişdə, əliboş qayıtmışdı. Hiss olunurdu ki, onlar da z başlarını güclə dolandırırlar. Tərs kimi, aldığı üç-dörd coabı da sata bilmirdi. Fikirləşirdi ki, əgər sabah da satmasa, nda onları aldığı qiymətdən də ucuz verib çörək pulu düzələcək. Uşaqlarının böyüyünün on yaşı vardı. Kiçiyinin isə üç. Mühəribədir – həyatın dibində... Bunu çox gözəl başa üşürdü. Qınamırdı da... Lakin Sənubərin başa düşə ilmədiyi həyatın o zirvəsi idi ki, orada onun kimi öməksizlərin hələ də taleyini düşünən yox idi!..

Sənubər ağrılı düşüncələr qoynunda çalxalandığı halda, bir ə gördü ki, növbəsi çatmaq üzrədir. Sevindi, yaman sevindi. Sevincindən gözləri uşaq gözləri kimi doldu. Bunu hiss etirməmək üçün əlinin arxasını gizli-gizli qayğılı gözlərindən izülən göz yaşlarına çəkdi. Yeddi adamdan sonra növbənun idi. Eləsi var idi ki, çörəyi səkkiz-on ədəd alırdı. Bu da əmək arasında ciddi narahatlıq yaradırdı. Yenə çörəyin çatmasından qorxurdular. Bütün bunlara baxmayaraq, Sənubər bacı sevincək öz növbəsini səbirsizliklə gözləyirdi. Onun sevinci hələ bütün kədərli qəlbini yeriməmiş, qəfildən eşityi bir söz onu səksəndirən kimi oldu: "Çörək qurtardı!"

Sənubər üçün bu söz dünyada sonu olmayan müharibə – üm sözü qədər dəhşətli göründü. Başında küt bir ağrı ilə heysiz-heysiz oradan uzaqlaşmağa başladı. Yenə adəti üzrə itün şəhəri alt-üst etməyə üz tutdu. Lakin hər yerdə çörək qurtarmışdı. Artıq gecə saat 10-a qalırdı. Srağın gün də, dünən çörək ala bilməmişdi. Yarımboyat çörəkdən uşaqların həssinə bir tike bölmüş və bir az da kartof bişirib yemişdilər. Dəyi evə əliboş qayıtdığını güman edəndə dəhşətdən az qala uğrı çatlayırdı. İçin-için ağlayaraq gizli göz yaşları içində ord balasını gözləri öünüə gətirirdi: "Uşaqların dördü də

pəncərəyə dirənib intizarla onu gözləyirdilər." Sənubər üç gün idi ki, uşaqlarını aldadırdı: "Çörək hələ gəlməyib..."

Sənubərin bütün şəhəri ələk-vələk etməsinə baxmayaraq, yenə də heç yerdə çörək yox idi. O, ümidiñi üzərək, nəhayət, evə dönmək qərarına gəldi. Pillələrlə yuxarı – Yasamala qalxmaq istədikdə, birdən gözünə yolun tinində, kommersiya dükanı qarşısında satılan "Türk çörəyi" sataşdı. Qeyri-ixtiyari ora yaxınlaşmağa başladı. "Çörək neçəyədir?" – deyə titrək, piçiltiya bənzər bir səslə soruşdu. Sorğusu müqabilində aldığı cavabdan daha da məyus oldu. Dəhsət onun bütün vücudunu bürüdü. Çörəyin bu yüksəklilikdə qiyməti onu heyretləndirdi. Əslində bu heyret yox, təsəvvürolunmaz bir vahimə idi. Varlığını bürüyən bu vahimə içində titrək əlləri ilə nimdaş pul kisəsini araladı. İçində cəmi 150 manat vardı. "Türk çörəyi"nin qiyməti isə 500 manat idi. Bundan başqa onun daha pulu qalmamışdı. Hətta xeyli borc içində batmışdı. Qətiyyətlə, aldığı qiymətdən ucuz da olsa, əlində olan xırda-mirdanı sabah mütləq satmaq qərarına gəldi. Çünkü o, sabah üçün, birisi gün üçün çörək pulu əldə etməli idi. Heç olmasa maas verilənə kimi.

Sənubər bacı evə dənərkən yazıq bir görkəmdə, dərin məyusluq içində bir-iki addım atmamış geri çönüb bir daha "Türk çörək"lərini nəzərdən keçirdi. Bu an onun ürəyindən bir sual qopdu: "Görəsən, bu yaraşıqlı, ağ, yumşaq çörəkləri kimlər alır?". Onun sualı qarşısında sanki uzaqdan-azağa çörək özü dilə gəldi: "Bəxtəvərlər!!!"

Sənubər evə çatanda saat 11 idi. Gecənin qatı, soyuq qaranlığından qurtulub yorğun vücudu ilə yarıqaranlıq dəhlizə daxil olanda, beyninə daş bir sükut çökdü. Ətrafda bir hənerti duymadı. Sanki dərin bir quyuya düşmüdü. Lal sükut içində ehmalca otağın qapısını araladı. Şahidi olduğu mənzərə qarşısında sanki quruyub qaldı. Uşaqların dördü də üstünə məmmər adyal salınmış divanın üstündə baş-başa verib yuxula-

mışdı. Sənubər bacının ürəyi qan ağladı. Bu ağrı onun bütün vücutunu silkələdi: “Dəhşət! Üç gündür ki, uşaqlarım acıdan vaxtsız-vədəsiz yuxulayırlar. Mən neyləyim indi, İlahi?! Bir parça çörək üçün kimin qapısına gedim?.. Axı, bu gündə... bircə mən deyiləm! İndi çoxunun evində çörək yoxdur. Millət çörəkdən ötrü bütün Bakını ələkvələk edir... Kaş uşaqlar indi oyanmayaydılar. Oyansalar, onlara nə cavab verəcəyəm? Axı üç gündür ki, onları aldadıram...”

Bu an ortancıl oğlu Bəkirin səsi onun gizli, dərdli fikrini yarımcıq qoymuştu: “Ana, çörək aldın?” – Sənubər, onsuz da bağırı dələn sahibsiz dərd içində heç bilmədi nə cavab ver sin ona? Bu an köksünü yandıran acı hıçkırları onun bütün varlığını ağırtmağa, göynətməyə başladı. Dünyanın, zamanın ağrı-acısını anlamayan körpəsinin bu haqlı tələbi, sorğusu qarşısında canını dışınə tutdu. Bu xirdaca məxluqun ac, məsum baxışlarından “günahkar” göz yaşları ilə dolmuş dumanlı, yorğun gözlərini gizləməyə çalışdı. Dərin sükut içində: “Çörək... hələ gəlməyib.” – deyə yenə də onu aldatmağa çalışdı və bağından qopan yanıqlı fəryadı sanki bütən bu Bakı gecəsinin nəhayətsiz göylərində əks-səda verdi. Bu nalənin ağrılı zərbəsindən, tufandan sönmüş işıqlar kimi sonsuz göylərin ənginliklərində bərq vuran ulduzlar bir-bir sönməyə başladı. Və bu an sanki onlar da eyni fəryadı təkrar etdilər: “Lənətə gələsən, sahibsiz dərd!..”

## Qəhrəmanlığın acı qisməti

Fevralın 5-i idi. Azərbaycan Dövlət Texniki Universitetində növbəti imtahanı müvəffəqiyyətlə verən Əlləzin qayğılı baxışlarında daxili rahatlıqla yanaşı gizli bir narahatlılıq da hiss olunurdu. Nədənsə, bu gün ona çox qəribə görünürdü...

Həmişə hər bir məsuliyyətli sınaqdan qələbə ilə çıxanda həmin anların yaşıntıları ona qeyri-adi təsir bağışlayırdı. İcra etdiyi işin müvəffəqiyyətini tam bitirməmiş, növbəti, qeyri-sinin astanasına qədəm basırdı. Bioqrafiyası, xarakteri ona bəlli olmayan müdhiş bir sınaqın...

Ruhən döyüskən, mərd olan Əlləz Rəhimov Nizami RPİ post – patrul xidməti rotasının əməkdaşı, polis starşinası idi.

Azərbaycanın müqəddəs torpaqlarının yadelli işgalçılardan müdafiəsi uğrunda bütün döyüslərə mərdliklə sinə gərən, 30-a yaxın yaşı olan bu qorxmaz oğlan xüsusiə Füzulinin, Ağdamın döyüş bölgələrində rəşadətlər göstərmişdi. Atəşkəs elan olunandan bu igidin də doğmaları hədsiz bir sevincə Allaha şükür etdilər ki, o, qanlı vuruş meydanından sağ-salamat çıxdı.

Əlləz işləyə-isləyə həm də oxuyurdu. Büyük arzuları vardı. Qazandığı növbəti naliyyətlər sayəsində həyatın daha yüksək pilləsini tutmaqla xalqı üçün daha əhəmiyyətli işlər görmək niyyətində idi.

... Axşam qaş qaralanda Əlləz yolunu ərzaq mağazasından saldı. Saat təxminən 7-8 arası olardı. İçəri keçəndə salonda bərk qalmaqla düşdüğünü gördü. Fövqəladə nə isə baş verdiyini dərhal anladı. Ətrafına nəzər salanda 8-9 yaşlı bir oğlan uşağının ağladığını görüb ona yaxınlaşaraq təmkinlə soruşdu:

– Qaşa, niyə ağlayırsan, nə olub?..

– Anamı yixib, çantasını götürüb qaçdırılar. – deyə oğlan gördüklerini zarıya-zarıya etiraf etdi.

Ətraf mühitdə – insanlarda qəribə bir çəşqinqılıq yaranmışdı. Bu müdhiş vəziyyətdən qopub Əlləzin məlum istiqamətə

götürülməsi bir oldu. Cəld soyğunçuları haqlayıb, qırğı kimi başlarının üstünü aldı.

Onlar üç nəfər idilər. Əlləz birini haqlayıb yerə çırpdı. Əlbəyaxa oldular. Qüvvələr bərabər olmasa da Əlləz özünə çox arxayın idi, çünki bu ilk cani deyildi ki, tuturdu. Amma onlar üç idilər, Əlləz tək...

Əlləz oğlanlardan birinin qollarını burub bağlamaq istəyirdi ki, o biri ikisi də ona hücum etdi.

Polis işçisi ilə yalın əllə bacara bilmədiklərini görən canilər silaha əl atdırılar. Bıçağın ilk zərbəsinin küt ağrısını Əlləz dərhal hiss etsə də, bunun mahiyyətinə varmayıb onların müqavimətini qırmağa çalışaraq vəzifə və hər şeydən öncə insani borcunu yerinə yetirməyə çalışırdı. Lakin 8-ci bıçaq zərbəsi Əlləzin çətin və məsliyyətli sınaq meydanına əbədi olaraq qara nöqtə qoydu.

Polis həmkarları hadisə yerinə çatanda artıq iş-işdən keçmişdi. Əlləz... yox idi. Sanki cinayətkarlar da qeybə çəkilmişdilər.

**Bu məsum ələmin odlu nəfəsi bütün Qazax göylərini yandırıb köz edəndə, onun bağından qırıq-qırıq tökülen qəlpələrin hər biri Əlləz həsrətlilərinin arzu dolu sinəsinə nəhayətsiz bir dağ oldu: İçin-için Vurğun eli, Vurğun çəşmələri acı-acı hıçkırdı, göz yaşlarını leysan tökdü... qəlbə çilik-çilik olan bir ananın, divanə sahə bacıların min-min könül sökən yanar haraylarında...**

Sanki bütün bəşər diz çökdü Əlləz adlı bir igid adında – Yer üzünün bütün şəhidlərinin çalın-çarpaz dağlı matəmi – yoxluğu önündə...

Bir qadının canilər tərəfindən oğurlanmış kiçik varı uzbatından bir dünya boyda zinətini itirdi qənirsiz bir gözəl!..

Sən demə, Əlləz adlı – hədsiz qiymətli bir oğul vüsal həsrətli bir dilbərin deyil, qeyrisinin həyatı naminə etdiyi qəhrəmanlığın acı qisməti imiş...

## ROMA – TÜLPAN:

### YADDA SAXLA!

**Qanlı tarix, faciə, işgal...  
Azərbaycanın Ermənistən  
tərəfindən işgal olunmuş  
şəhər və rayonları:**

Xocalı	-	26 fevral 1992- ci il
Şuşa	-	8 may 1992 - ci il
Laçın	-	17 may 1992 - ci il
Kəlbəcər	-	2 aprel 1993 - cü il
Ağdam	-	23 iyul 1993 - cü il
Cəbrayıl	-	20 avqust 1993 - cü il
Füzuli	-	22 avqust 1993 - cü il
Qubadlı	-	1 sentyabr 1993 - cü il
Zəngilan	-	28 oktyabr 1993 - cü il

Respublikamızın minə yaxın şəhər, qəsəbə, şəhərtipli qəsəbə, kənd, yaylaq və qışlaq tipli yaşayış məntəqəsi, təsərrüfat və ferması, zəngin yataqları, sənaye obyektləri işgal edilmiş və dağdırılmışdır. Ölkə ərazisinin 20 faiz torpağı düşmən tərəfindən zəbt edilmiş, əhalisinin bir mil-yondan çoxu qaçqın və məcburi köçkünə çevrilmişdir.

Erməni işğah dövründə Azərbaycan dövlətinin müdafiə naziri olmuş generallar:


Valeh Bərşadlı, Tacəddin Mehdiyev, Tahir Əliyev, Rəhim Qaziyev, Dadaş Rzayev, Məmmədrəfi Məmmədov.

## XÜSUSİ QEYD:

Unutma ki, "Gülüstan-Türkmənçay" ağrılı Azərbaycan 17 kv. km torpaqları işgal olunmuş, bir milyon iki yüz min məcburi qaćqın-köckünü, üç yüz iyirmi min əlili olan, iyirmi altı min şəhid verən qara örpəkli bir məmləkətdir. Onun başından bu müthiş örpəyi SƏN açmalısan. –

–YALNIZ NAIL OLACAĞIN QƏLƏBƏ  
İLƏ!

SƏNƏ UĞURLAR!



**BAHAR SONAMIN**  
**üç qol üzrə**  
**bədii-materialist yaradıcılığı**

**AZƏRBAYCAN ƏDƏBİYYATI:**

1. “QAN GÖLMƏÇƏLƏRİ” (Qarabağ faciəsinə həsr olunmuş sənədi-bədii materiallar toplusu)

**Azərbaycanın beynəlxalq diaspora xətti və Rusiyadakı Azərbaycan məktəbləri üçün buraxılmış - Qarabağın qanlı tarixini əks etdirən silsilə nəşrlər:**

1. “Erməni xərcənginin rişələri”
2. “Qanlı dərə”
3. “Qətl”
4. “Sahibsizlik”
5. “366-cı Rus alayı”
6. “Hara gedir bu köç”
7. “Düşmənlə üz-üzə”
8. “Qara təqvim”
2. “QIZILGÜLLƏR DƏ AĞLAYARMIS” (roman-nakam sevgi dastanı)
3. “SUAL İŞARƏSİ” (roman - Azərbaycan polisinin cinayətkarlığa-narkobiznesə qarşı apardığı ardıcıl mübarizəsinə həsr olunmuş)
4. “ŞÜŞƏ” (povest-məktəb illərinə həsr olunmuşdur)
5. “MÜTLƏQ HAKİMİYYƏT” (roman - hüquq mühafizə orqanı sahəsində pulun çirkin hakimiyyətinə həsr olunmuşdur)
6. “ƏSİRLƏRİN HARAYI” (sənədli-bədii povest-erməni əsirliyində olan Azərbaycan əsirlərinin acınacaqlı talelərinə həsr olunmuşdur)

**ƏCNƏBİ ƏDƏBİYYATI:**

1. “ŞEH DAMLASI” (roman - Mesanat dünyasının romantik sevgi dastanı)
2. “DİVANƏ QATİL” (roman - Hüquq mühafizə orqanları əməkdaşlarının cinayətkarlığa-narkobiznesə qarşı apardıqları operativ mübarizəyə həsr olunmuşdur)
3. “SIRLİ RÖYA” (I hissə)
4. “HƏR GECƏM OLDU KƏDƏR...” (II hissə)

**QÜRBƏT ƏDƏBİYYATI:**

“SEVGİ SƏRHƏD TANIMIR” (Beynəlxalq serial roman)

1. “HEYRƏT” (I serial – 1990-1992-ci illər)
2. “HƏSRƏT” (II serial – 1992-1994-cü illər)
3. “QƏM KARVANI” (III serial – 1995-1996-ci illər)
4. “QARA SEVDA” (IV serial – 1996-2000-ci illər)
5. “SOYUQ KÜLƏKLƏR” (V serial – 2000-2002-ci illər)
6. “PƏRƏN DÜNYA” (VI serial – 1993-2003-cü illər)
7. “QÜTB GECƏLƏRİ” (VII serial – 1993-2003-cü illər)
8. “SAHİL” (VIII serial – 25.01.2004-cü il)
9. “BƏYAZ KÖYNƏK” (IX serial – ?..)

## ƏLAVƏ OLUNMUŞ NƏŞRLƏR

Şer kitabları:

1. "DEMHEYİM YETMİYOR...  
DERTLERİM BİTMİYOR..."
2. "ƏVVƏLİ ŞAH..."
3. "QAYITMIŞAM ANA..."
4. "KÖNÜL HARAYI"
5. "CAVABSIZ MƏKTUBLAR..."

Arxiv materialları əsasında qələmə alınmış nəşr əsərləri:

1. "HÖKMÜRLƏR ALLAH'DAN QORXMUR!" (1946-ci ildə baş verən cənub-qüzey faciələri və ...).
2. "NƏ EŞQ OLAYDI, NƏ AŞIQ..." (Zərifə Əziz qızının əziz xatirəsinə ithaf olunmuş ilk sənədli-bədii əsər).
3. "AZƏRBAYCAN HEÇ BİR VAXT DAĞLIQ QARABAĞIN MÜSTƏQİLLİYİNİ QƏBUL ETMƏYƏCƏK!" (Arxiv sənədləri əsasında).
4. "İSTİQLAL GÜNƏŞİ" (Mutafa Kamal ATATÜRK)

*Beynəlxalq hərbi yazıçı-jurnalist BAHAR SONANIN "TÜLPAN NƏŞRLƏRİ"nə maddi dayaq olan vətənpərvər hərbçilərə, orqan işçilərinə və nazirliliklərə təşəkkür edilir.*

1. Elçin Babayev (Gəncə şəhəri, Nizami rayon hərbi komissarı, polkovnik-leytenant)
2. Laçın rayonunun hərbi komissarlığı
3. Biləcəri hərbi komissarlığı
4. Respublika Prokurorluğunun əməkdaşları
5. Daxili İşlər Nazirliyinin əməkdaşları
6. Gömrük Komitəsi
7. "İmproshop" ticarət kompaniyası
8. Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi
9. İdman Akademiyası
10. Bakı Şəhər İcra Hakimiyyəti
11. Diaspora - MDB

**Yeddi oğul istərəm... bircə dənə –  
– qız-gəlin**

**TELE-MƏTBU  
PRESS**

**BAHAR SONAM  
SAHİBSİZLİK**

Azərb. dilində

**NAŞİR:**

Şahbaz XUDUOĞLU

**NƏŞRİYYAT REDAKTORU:**

Fəxrəddin AĞAZADƏ

**KOMPÜTER TƏRTİBATI:**

Sahib QƏNİYEV

**YİĞICI:**

Gülüstan Ataklıyeva

**KORREKTOR:**

Mehparə ƏSƏDOVA

Üz qabığı Müdafie Nazirliyinin  
Herbi Nəşriyyatunda hazırlanıb.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.  
Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.  
Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.  
Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.  
Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

**ŞƏHƏR İLƏ RƏLAŞİYƏT VƏ İŞLƏMƏ MƏRKƏZİ**

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

Şəhərin əsaslı mədəniyyət və əməkdaşlıq mərkəzi.

**QANUN NƏŞRİYYATI**

Bakı, Azərbaycan, 370033,

Ağa Nemətulla küçəsi 44.

Tel: 67-79-56; Faks: 67-88-87

E-mail: ms@azdata.net

Web: qanun-az.com

Çapçı imzalanmışdır: 10.05.2004

Formatı 60x84 1/16.

Fiziki c/v 3,25; ş.c/v 3,02.

Tirajı 500, Sifariş 054.

Qiyməti müqavilə ilə.

*Beynəlxalq hərbi yazıçı-jurnalist BAHAR SONANIN  
“TÜLPAN NƏŞRLƏRİ”nə maddi dayaq olan vətənpərvər  
hərbçilərə, orqan işçilərinə və nazirliliklərə təşəkkür edilir.*

1. Elçin Babayev (Gəncə şəhəri, Nizami rayon hərbi komissarı, polkovnik-leytenant)
2. Laçın rayonunun hərbi komissarlığı
3. Biləcəri hərbi komissarlığı
4. Respublika Prokurorluğunun əməkdaşları
5. Daxili İşlər Nazirliyinin əməkdaşları
6. Gömrük Komitəsi
7. “İmproshop” ticarət kompaniyası
8. Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi
9. İdman Akademiyası
10. Baki Şəhər İcra Hakimiyyəti
11. Diaspora - MDB

**Yeddi oğul istərəm... bircə dənə –  
– qız-gəlin**

**TELE-MƏTBU  
PRESS**

**BAHAR SONAM  
SAHİBSİZLİK**

Azərb. dilində

**NAŞİR:**

*Sahbaz XUDUOĞLU*

**ƏŞRİYYAT REDAKTORU:**

*Fərəddin AĞAZADƏ*

**KOMPÜTER TƏRTİBATI:**

*Sahib QƏNİYEV*

**YİĞICI:**

*Gülüstan Ataklışiyeva*

**KORREKTOR:**

*Mehparə ƏSƏDOVA*

Üz qabığı Müdafiə Nazirliyinin  
İerbi Nəşriyyatında hazırlanıb.


Cəpa imzalanmışdır: 10.05.2004  
Formatı 60x84 1/16,  
Fiziki c/v 3,25; s.c/v 3,02.  
Tirajı 500, Sifaris 054.  
Qiyməti müqavilə ilə.

**QANUN NƏŞRİYYATI**

Bakı, Azərbaycan, 370033,  
Ağa Nemətulla küçəsi 44.  
Tel: 67-79-56; Faks: 67-88-87  
E-mail: [ms@azdata.net](mailto:ms@azdata.net)  
Web: [qanun-az.com](http://qanun-az.com)

**INTRODUCTION**

After a long period of silence,  
the Committee on the  
Teaching of Economics  
has decided to publish  
a series of short articles.



**BRIEF INFORMATION:** Khodjaly is a settlement of Azerbaijan situated in the strategic point on the road Agdam-Shusha, Khankendi (Stepanakert) — Askeran near the only airport in Karabakh. Its population is more than 7 thousand people. It has recently acquired the status of the republican town due to the increase of the population (many Turks — meskhets with families escaping from Fergana and Azerbaijan refugees from Armenia took shelter here), construction of new blocks of flats and branches of powerful industrial enterprises.

Late on February 25 the city was under the intensive fire from the town of Khankendi and Askeran. The airport and neighboring houses were destroyed. More than 150 people defending the airport were killed by sporadic artillery shelling of regiment No 366. The next day, on February 26 the fire shooting grew heavier and more fierce. After powerful artillery shelling the armed men launched a massive attack. Armoured vehicles of Soviet Army regiment No 366 were in the first rows of the attackers. They were followed by Armenian armed bandit units. The weak self-defence of the town was overwhelmed by superior forces and artillery shelling. The fight continued even after the aggressors had entered the town. The residents defended every house and street. The Armenian armed men backed by armoured vehicles killed the defenders of the districts and houses. The most valuable property and personal possessions were loaded onto the trucks and taken away towards the town of Khankendi.